


20 Məşğələ

MİKOZLARIN MİKROBİOLOJİ DİAQNOSTİKASI







Taksonlar	Əsas cinslər	Xəstəliklər
ZİQOMİSETLƏR Tip <i>Zygomycota</i>	Rhizopus, Mucor, Rhizomucor, Absidia, Basidiobolus	Ziqomikoz
ASKOMİSETLƏR Tip <i>Ascomycota</i>	Saccharomyces, Pichia Candida	Çoxsaylı miko­zlar
	Arthoderma Trichophyton Microsporum	dermatomikozlar
	Aspergillus Penicillium	Aspergillez, pensillioz
	Nectria, Gibberella Fusarium	Keratoz, hialohifomikoz
	Pneumocystis	Pnevmoniya
BAZİDOMİSETLƏR Tip <i>Basidiomycota</i>	Amantia, Agaricus	Zəhətli göbələklərlə
		Kriptokokkoz
DEYTEROMİSETLƏR Tip <i>Deiteromycota</i>	Candida, Cryptococcus, Trichosporon, Malassezia	Çoxsaylı miko­zlar
	Epidermophyton, Coccidioides, Paracoccidioides, Sporothrix, Aspergillus	Çoxsaylı miko­zlar
	Phialophora, Fonsecaea, Exophiala и др.	xromoblastomikoz, misetoma, feohifomikoz

TƏSNİFAT:

- **SƏTHİ** mikozlar (keratomikozlar)
- **DƏRİ** mikozları (dermatomikozlar, epidermomikozlar)
- **DƏRİALTİ** (subkutan) mikozlar
- **SİSTEM** (visseral) mikozlar
- **OPPORTUNİSTİK** mikozlar



a**Healthy mycobiota****Dysbiotic mycobiota****b Factors contributing to dysbiosis**

In the mouth, HIV-mediated immunodeficiency causes severe dysbiosis, which correlates with decreased numbers of CD4⁺ T cells

Cystic fibrosis causes severe physiological changes in the lung accompanied by the outgrowth of opportunistic pathogens. *Candida* spp. can adapt to escape *Pseudomonas aeruginosa*-mediated inhibition of the yeast-to-hypha transition

Primary immunodeficiencies that disrupt the T_H17 pathway, such as *STAT3* mutation, lead to fungal dysbiosis

In the gut, dysbiosis is induced by antibiotic-mediated depletion of bacteria, genetic defects in antifungal immunity pathways, changes in diet, antifungal drugs and inflammation

Several factors can lead to increased growth of *Candida* spp. in the vagina, including glycogen and oestrogen produced during pregnancy, HIV-mediated immunodeficiency and depletion of lactobacilli

Temporally stable dysbiotic fungal communities occupy chronic wounds and can interfere with the skin-healing process

Səthi mikoqlar – dərinin buynuz qatı və tük səthinin zədələnməsi ilə müşayiət olunur.

Malassezia furfur – Kəpəklənən, çilli, əlvan dəmrov

M.globosa

M.restrica

Hortaea (Exophiala) werneckii – Qara dəmrov

Piedraia hortae – Qara piedra

Trichosporon beigelii – Ağ piedra (trixosporoz)

«Kəpəklənən, çilli, əlvan» dəmrov



Hipopigmentasiya –törədicinin dekarboksil turşularının təsirlə tirozinaza fermentinin aktivliyinin azalması ilə əlaqədardır

Keratomikozlar




Hortaea (Exophiala) werneckii



Piedraia hortae




Trichosporon beigeli




Mikrobioloji diaqnostikasi:

- **Mikroskopik üsul** – 10-20% KOH məhlulu ilə işlənilmiş dəri qaşıntısının pulcuqlarında girdə, oval mayayabənzər hüceyrələr, qısa, əyilmiş, qısa hiflər (*«frikadelkalı spaqetti»*) şəklində görünür.

Dəyənəkşəkilli
hüceyrə



(Qram üsulu ilə boyadılmış yaxma, x100)



(Metilen abısı ilə boyadılmış yaxma, x100)

- ***Mikoloji üsul*** - Lipofildirlər. Qidalı mühitin səthində ağ, qaymağabənzər koloniya əmələ gətirir.



(Saburo aqarda koloniyalar)

*Mikozlar zamanı müayinə materiallarının götürülməsi üçün
lazım olan vasitələr.*


Materials




DƏRİ mikozları (dermatomikozlar, epidermomikozlar) –
epidermisin, tükün, dırnaqların zədələnməsi ilə müşayiət olunur.

- *Microsporium* (tük və dırnağı zədələyir)
(antropofil, zoofil və geofil)
- *Trichophyton* (tük, dəri və dırnağı zədələyir)
(antropofil, zoofil)
- *Epidermophyton* (dəri və dırnağı zədələyir)
(antropofil)





Trichophyton rubrum




Trichophyton mentagrophytes




Epidermophyton floccosum



T. rubrum



Trichophyton



Microsporum

Microsporium canis – 8-15 hücrədən ibarət əyilmiş makrokonidilərə malikdir.

Microsporium canis



65

(Saburo mühitində təmiz kultura)



Microsporium canis



73

(kulturadan hazırlanmış yaxmada makrokonidilər, x100)

Trichophyton rubrum — Saburo mühitində əsas qırmızı rəngli, səthi ağ pambıqvari koloniyalar əmələ gətirirlər.



Trichophyton mentagrophytes



66

(Saburo mühitində təmiz kultura)

Epidermophyton floccosum – ancaq makrokonidi (2-4 hücrədən ibarət) əmələ gətirirlər.




Epidermophyton floccosum

Epidermophyton



(Saburo mühitində təmiz kultura)

Dermatofitlər tərəfindən tüklərin zədələmə tipləri



Dırnaqların zədələnməsi

Tinea Unguium



Tinea unguium due to *Trichophyton rubrum*.



Saqqal nahiyesinin dermatomikozları

Tinea Barbae



Dərinin zədələnməsi

Tinea Faciei




Başın tüklü hissəsinin zədələnməsi (Tinea capitis)




Favus

Törædicisi: *T.schoenleinii*



Favus

- Tük folikullarının infeksiyon zədələnməsinə səbəb olur (qranulomotoz zədələnmə də mümkündür).
- Xəstə insan yoluxucudur, kontakt yolla ötürülür.
- İlk zədələdiyi yerdə papula və pustula əmələ gəlir.
- Törədici tükün medulasına invaziya edərək ... Yaradır.
- Yoğun miseli və epitel artıqlarından ibarət sarı rəngli, siçan qoxusu verən skutulum adlandırılan qabıqların yaranması ilə müşayət olunur və tanıma əlamətidir.
- İllər boyu dəridə baş verən zədələnmə keçəliyə səbəb olur.



Tükün daxilində göbələk elementləri ilə yanaşı qaz qabarcıqları müşahidə edilir

Dərialtı (subkutan) mikoqlar – xüsusilə dərinin – dermanın, dərialtı toxumaların, əzələ və fassiyaların zədələnməsilə müşayiət olunur.

- *Sporothrix schenckii*
- *Phialophora verrucosa*, *Fonsecaea compacta*, *Cladophialophora carronii*
- Eumikotik misetomalar (*Madurella mycetomatis*, *M.grisea* və s.)

1.Sporotrixoz	Sporothrix schenskii (şenk xəstəliyi)	Xronikidir, dəri, dərialtı toxumanı, limfa düyünlərini lokal zədələyir	Düyünlər, yaralar, abseslər yaradır	
2.Xromoblasto-mikoz	Fonsecaea compacta, F.pedrosoi, Exophiala jeanselmei Phialophora verucosa, Clodophialophora carrionii	Dəri, dərialtı toxumanın, aşağı ətrafların zədələnməsilə gedən xroniki qranulomatoz xəstəlikdir	Epidermal toxumanın hiperplaziyası nəticəsində gül kələminəbənzər ziilli düyünlər, abses	
3.Misetoma (Maduromikoz)	Madurella grisea, Exophiala jeanselmei Phialophora cryanescens, Acremonium falciforme	Proses fassiyaları, əzələ və sümükləri əhatə edir	Irinləmə, absesləşmə, Qranuloma və fistulaları xaricə açılan sinuslar formalaşır	
4.Feoqifomikoz	Exophiala, Phialophora Phoma, Wangiella, Bipolaris, Curvularia Cladosporum, Aureolasidium, Clodophialophora və s. cinslər	Ağrısız kütlə yaradır, sonra nekrozlaşır və dərialtı abses yaranır		

Xromoblastomikoz



Törədiciləri *Fonsecaea compacta*, *Fonsecaea pedrosoi*, *Phialophora verrucosa*, *Phialophora compacta* – dimorf göbələklərdir. Toxumalarda girdə, bölünən hüceyrə yığımları yaradır.

- Saburo mühitində arakəsməli miselidən ibarət tünd-qəhvəyi tüklü koloniyalar əmələ gəlir. Koloniyaların tünd rəngi, tərkiblərində olan melaninin olması ilə əlaqədardır.
- Dəri, dərialtı toxuma və aşağı ətrafların zədələnmələri ilə müşayiət olunan xroniki qranulomatoz xəstəlik törədirlər.
- Törədicilər torpaqda bitkilər üzərində, çürümüş ağacların oduncağında yaşayırlar. Dərinin mikrotravmlarından, daha çox ayaq və baldırdan keçirlər.
- Dəridə ziyilli düyünlər, abseslər və çapıq dəyişikliklər əmələ gəlir. Birincili zədələnmə ətrafında gül kələm şəklində satelit dəyişikliklər əmələ gəlir.



«Madur ayağı»

10-20%-li KOH-da 20-30dəq saxlamaq

Skalpel vasitəsilə qaşınının götürülməsi



Götürülmüş nümunənin plastik konteynerə yığılması



OPPORTUNİSTİK MİKOZLAR – şərti-patogen göbələklər tərəfindən törədilir.

- *Candida cinsi*
- *Cryptococcus neoformans*
- *Aspergillus cinsi*
- *Mucor*
- *Pneumocystis jiroveci*

Оппортунистик микозлар


Кандидоз	Асперэилйоз	Пенисилйоз	Зигомикоз
<i>Жандида албижанс Жандида тропижалис вя с.</i>	<i>А.флавус А.фумигатус А.низер вя с.</i>	<i>П.нотатум П. элаужум вя с.</i>	<i>Мужор Рщизопус Абсидиа вя с.</i>

CANDIDIASIS

■ *Candida glabrata* 6,7 %


■ *Candida inconspicua* 1,6 %

■ *Candida albicans* 91 %




Candida cinsi

(Saburo mühitində turş qoxuya malik, krem rəngli, qabarıq, parlaq, xamayabənzər, iri koloniyalar əmələ gətirir.)



(Saburo mühitində təmiz kultura)




(Qram üsulu ilə boyadılmış yaxma, x100)

Candida albicans
(«rüşeym borucuğu» testi)






Aspergillus niger
(Saburo mühitində təmiz kulturası)



Аспергиллозин патогенеzi




Aspergillozun klinik təzahürləri

- MSS aspergillozu –abseslər, beyin infarktı.
- MBT aspergillozu –qida borusu, bağırsaqların zədələnməsi, qanaxmalar.
- Dəri aspergillozu – papula və pustula, qara nekrotik strup. Dərialtı abseslər və qranulomalar.
- Sümük və oynaqların aspergillozu – osteomielit.
- ÜDS aspergillozu – narkomanlarda, parenteral qidalanma zamanı, ürək əməliyyatdan sonra yaranan endokardit.
- Qaraciyər və dalağın aspergillozu – abseslər (simptomsuz gedişlidir).
- Böyrəklərin və SCS aspergillozu – abseslər, infarkt və nekroz, bəzən sidik yollarında, prostatda aspergillomalar.
- Xarici qulaq görəcəyinin aspergillozu – invaziv otit, qarışıq infeksiya mümkündür.
- Görmə orqanı aspergillozu –keratit, skleranın absesi, zədələnmə və cərrahi əməliyyatlardan sonra yaranan endoftalmit..
- QİÇS zamanı aspergillozu


Аспергиллус miseliləri

(toxumalarda)



Cryptococcus neoformans

Ağciyər toxumasında




Kulturadan hazırlanmış tuşlu preparat




Cryptococcus neoformans

kulturada



Qanlı aqarda

Kriptokokozun patogenezi



Пнеуможїстис жіровесі







Fig. 1: diagram summarizing the present knowledge on the life cycle of *Pneumocystis carinii* as explained in the text.

Пнеуможїстис жіровесі

щяїат сикли



Пнеуможйстис јіровесі



Ağciyər toxumasında

Müxtəlif kliniki materialların mikoloji müayinəsi zamanı daha çox aşkar olunan mikoz törədiciləri

Onurğa beyin mayesi

- Candida
- Cryptococcus

İrin, yara və s.

- Candida
- Cryptococcus
- Fusarium
- Aspergillus
- Sporotrix

Respirator selik

- Aspergillus
- Candida
- Cryptococcus
- Mucor
- Scedosporium
- Rhizopus
- Sporotrix

Biopsiya materialları

- Aspergillus
- Candida
- Fusarium
- Rhizopus

Digər substratlar:

Sidik


- Candida
- Cryptococcus

Boşluqlardan və sinovial maye

- Aspergillus
- Candida
- Fusarium

Qan

- Candida
- Cryptococcus



Sistem xarakterli (visseral) mikoqlar – daxili orqanların və toxumaların zədələnməsi ilə müşayiət olunur.

- *Coccidioides immitis*
- *Histoplasma capsulatum*
- *Blastomyces dermatitidis*
- *Paracoccidioides brasiliensis*

PATOGENLİK AMİLLƏRİ:


- Dərin mikoz törədiciləri ekzotoksin əmələ gətirmirlər.
- Əksəriyyətinin patogenlik amilləri mikrokonidi və artrosporadır.
- Allergen xüsusiyyətlidirlər.
- Kriptokokkolarda kapsula, eləcə də fenoloksidazadır.

EPİDEMİOLOGİYA:


- Dərin mikoz törədiciləri sapronozlardır.
- Təbii rezervuar torpaqdır.
- Dərin mikozlar endemik infeksiyadır.

YOLUXMA YOLU:

- Əsasən. aerogen yollaadır.
- Çıxılənmiş torpaqla kontakt zamanı ola bilər.



histoplasma capsulatum



Dimorf göbələkdir.

Makrofaglarda, histiositlər və toxumalarda maya forması əmələ gətirir.

Maya hüceyrələri – tumurcuqlanma ilə çoxalan girdə kiçik hüceyrələrdir, tumurcuqlar zəncirlər əmələ gətirir, Saburo mühitində miselial (kif) formada inkişaf edir.



Histoplazmoz xarakterizə olunur:

RES-in zədələnməsilə;

Ağ ciyər, burun-udlaq, qırtlaq, mədə-bağırsaq traktının və dərinin zədələnməsilə;

Qranulomaların əmələ gəlməsi.





Blastomyces dermatitidis




- Endemik infeksiyadır.
- Torpaqda, çürümüş ağacların oduncağında, suda aşkar edilir.
- Dimorf göbələkdir.
- Sini qodalı mühitlərdə 25°C temperaturda inkişaf edir.
- Pnevmoniyabənzər infeksiya törədirlər. Orqanizmə disseminasiya edə bilir, kapilyarlarda, daxili orqanlarda, MSS-də və sümük iliyində zədələnmələrin yaranmasına səbəb olurlar.

Koksidoidoz və parakoksidoidozun törədiciləri			
Törədicisi	Morfologiya	Epidemiologiya	Klinika
Coccidioides immitis	Miselial (infeksion) və sferik (toxuma) qeyri-infeksion formaları olan dimorf göbələkdir. Orqanlarda endosporlar (2-5 mikron) olan sferulalar əmələ gətirir, Koloniyalar arakəsməli hiflər və çəllək şəkilli artrosporlardan ibarətdir.	İnfeksiya mənbəyi artrosporlar olan torpaqdır. Aerogen və kontakt mexanizmi ilə ötürülür.	Birincil pulmonar infeksiya, qripəbənzər xəstəlik kimi, bəzən də eritema, dəri, sümüklər, oynaq, daxili orqanların zədələnməsi ilə davam edir.
Paracoccidioides brasiliensis	Toxumalarda 30-60mkm ölçülü, sferik və ya oval formaya malik maya hüceyrələrindən ibarət olur. Tumurcuqlanma ilə çoxalır. Saburo mühitində xlamidosporlar və "oturaq" konidiyə malik arakəsməli miseli əmələ gətirir.	Çürüyən bitkilət üzərində və torpaqda yaşayır. Hava-toz yolu ilə ötürülür	Ağciyərlərin, selikli qişaların, dərinin, xüsusilə də üzdə qranulomatoz zədələnmələrlə müşayiət olan mikozdur

Жошжидиоидес иммитис



Paracoccidioides brasiliensis



*Паракокцидиомикоз заманы
додагытрафы йаралар*

Mikozlar (endemik)	Törədicisi	Morfoloji xüsusiyyətlər	Kultural xüsusiyyətləri	Digər xüsusiyyətlər
Koksidioidoz (Coccidioides)	C.immitis, C.posadasii	Miselial forma: miseli arakəsməlidir, uclardan fraqmentləşərək artrospora əmələ gətirirlər. Toxuma forması: İçərisində endospora olan sferulalardan (2-5mkm) ibarətdir	Miselial formalar Saburo mühitində 28°C-də ağ və ya qaramtıl pambıqvari koloniyalar əmələ gətirir. zənginləşdirilmiş qidalı mühitlərdə 37°C-də maya hüceyrəsi kimi inkişaf edir.	Biokimyəvi aktivlikləri zəifdir. Antigen quruluşu: Göbələk hüceyrələrinin tərkibinə daxil olan maddələr antigen xüsusiyyətlidir. Koksidioidin və sferulin (LTYH)
Parakoksidioidoz (Paracoccidioides)	P.braziliensis	Miselial forma: Xlamidospora və mikrkonidiyə malik müseli əmələ gətirir. Maya forması: İri (30mkm) çoxtumurcuqlu mayayabənzər hüceyrələrdir.	Miselial formalar 28°Ctemperaturda Saburo mühitində kif şəklində koloniyalar əmələ gəlir. 37°C-də maya hüceyrəsi kimi inkişaf edir	Biokimyəvi aktivlikləri zəifdir. Antigen quruluşu: Göbələk hüceyrələrinin tərkibinə daxil olan maddələr antigen xüsusiyyətlidir.
Histoplazmoz (Histoplasma)	Amerika histoplazmozu H. capsulatum, Afrika histaplazmozu H. duboisii	Miselial forma: miseli arakəsməlidir, sferik və ya armudşəkill mikrokonidi, səthində çıxıntılar (protuberanslar) olan makrokonidi Maya forması: Oval (2-4mkm), kapsulalıdır, makrofaqların daxilində yerləşir	Miselial formalar 28°Ctemperaturda Saburo mühitində inkişaf edir. 37°C-də maya hüceyrəsi kimi inkişaf edir	Biokimyəvi aktivlikləri zəifdir. Antigen quruluşu: Histoplazmin (LTYH). B.dermatitidis ilə ümumi antigenlərə malikdir.
Blastomikoz (Blastomyces) Şimali Amerika blastomikozu	B.dermatitidis	Miselial forma: miseli şaxəli və arakəsməlidir. Konididaşıyıcı üzərində kürəvi, oval, armudşəkilli mikrokonidiyə (3-5mkm) malikdir. Toxuma forması: Qalın divarlı, iri (8-15mkm)ölçülü, çoxnüvəli bir	Miselial formalar 28°Ctemperaturda Saburo mühitində kif şəklində koloniyalar əmələ gəlir. 37°C-də maya hüceyrəsi kimi inkişaf edir	Biokimyəvi aktivlikləri zəifdir. Antigen quruluşu: Blastomisin (LTYH). H.capsulatum ilə ümumi antigenlərə malikdir.

MİKROBİOLOJİ DİAQNOSTİKA

Müayinə üçün materiallar:

dəri yaralarından irin, likvor, bəlgəm, sidik, limfa düyünlərindən punktatsiya, qan

MÜAYINƏLƏR XÜSUSİ REJİMLİ LABORATORİYALARDA APARILIR.

- Mikroskopik üsul – toxuma formalarının aşkar edilməsi
- Mikoloji üsul – TKA, kultural xüsusiyyətlərin öyrənilməsi, ZPR.
- Seroloji üsul – xəstənin qanında müvafiq anticisimlərin (KBR, İFA və s.) və göbələk antigenlərinin müəyyən edilməsi.
- Allergik sınaq – histoplazmin, blastomisin, koksidioidin, parakoksioidinlə dəri-allergik sınağın qoyulması (qoşa qan zərdabında anticisimlərin titrinin 4-dəfə artması diaqnostik əhəmiyyətlidir).
- Bioloji sınaq - blastomikoz və histoplazmoza diaqnoz qoymaq üçün istifadə edilir (ağ siçanların qarın boşluğuna yeridilir).